



Veliyulla Novruz,
şair-publisist

İmadəddin Nəsimi XV əsr klassik Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələ açan, ictimai-bədii fikrimizin formallaşmasında xüsusi xidmətləri olan, filosof və mütəfəkkir şair kimi nəinki Yaxın Şərqdə, eləcə də bütün türk dünyasında böyük şöhrət qazanmış istedadlı şair-lərimizdən biridir. Bu böyük filosof şair haqqında ilk dəfə 1923-cü ildə tədqiqatçı alim Salman Mümtaz "Azərbaycan şairlərindən Nəsimi" məqaləsi ilə metbuatda çıxış etmiş və bundan 50 il sonra 1973-cü ildə YUNESKONUN xətti ilə İ.Nəsiminin anadan olmasının 600 illi yubley tədbiri ölkəmizdə və onun hüdündən kənardə da təntənəli şəkil-də qeyd olunmuşdu. Şairin həyat və yaradıcılığı haqqında yüzlərlə elmi məqalələr yazılbıq çap edildi. Akademik H.Arası, M.Quluzadə, C.Qəhrəmanov və onlarla tədqiqatçı alimlərimiz bir-birindən dəyərli elmi əsərlər yazaraq şairin sənətkarlıq xüsusiyyətləri ətraflı təhlil etmişdilər. Bundan sonra alimlərimizdən M.Quluzadə, M.Əlioğlu və başqaları hürufizm nəzəriyyəsi haqqında geniş elmi məqalələri ilə metbuatda çıxış etdilər.

Yazıcılarımızdan İ.Hüseynov şairin həyatından bəhs edən "Məhşər" romanını, Q.İmanverdiyev "Nəsimi" poemasını, B.Vahabzadə "Fəryad" dramını, bəstəkar F.Əmirov isə "Nəsimi" operasını yazdı.

Bu il prezidentimiz İlham Əliyev cənablarının göstərişinə əsasən, Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubleyinin dövlət səviyyəsində keçirilməsi haqqında xüsusi sərəncam verdi. Və 2019-cu il birmənali olaraq ölkəmizdə "Nəsimi ili" elan olundu. Bu sərəncamdan sonra şairin əsərləri yenidən nəfs şəkildə çap olundu. Milli Elmlər

YEDDİNÇİ "DƏRVIŞİN" FACİALI TALEYİ

Akademiyasının hazırladığı "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" monoqrafiyası işıq üzü gördü. Professor Q.Paşayevin "İmadəddin Nəsimi: edamdan sonrakı həyatı" və "İraq divanı", professor Fəridə Əzizbəyovanın Azərbaycan, rus və ingilis dillərində çap olunan "İmadəddin Nəsimi orta əsr mənbələrində və ədəbiyyatşunaslıqda" tədqiqatı, təqidçi-alımlarımdan F.Qurbanovun "İmadəddin Nəsimi", Q.Qasimovanın "Nəsimi irsinin dielektoloji təhlili", Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" monoqrafiyaları və Nəsimi haqqında yüzlərlə yazılmış elmi məqalələr ölkəmizdə Nəsimişünaslıq elmine verilmiş ən dəyərli tövhlərdən biridir.

Bədii yaradıcılıq

sahəsində isə yazıçı Hüseynbaba Mireləmovun "Kredo" qəzətində hissə-hissə yazıb çap etdirdiyi "Son səfər" povesti və yazıçı-dramaturq İlqar Fəhminin "Azərbaycan" (2019 N 9) jurnalında yazıb çap etdirdiyi "Yeddingci" pyesi bu cəhətdən təqdirəlayıqdır. Doğrudur, H.Mireləmovun "Son səfər" povesti haqqında son zamanlar dövrü metbuatda kifayet qədər müsbət fikirlər söylenilsə də, haqqında dəyərli elmi məqalələr yazılıb da, ancaq İlqar Fəhminin Nəsiminin tapılıb edam olunması və hürufilərin təqib olunmasından bəhs edən "Yeddingci" pyesi haqqında hələ metbuat səhifələrində yeterince elmi məqalələr yazılıb dərc olunmamışdır. Bu deyilənləri nəzərə alaraq, biz istedadlı yazıçı-dramaturq İ.Fəhminin "Yeddingci" pyesi haqqında öz subyektiv fikirlərimizi yazmağı qərara aldıq.

Əsərin süjet xəttini Hələb şəhərinin imam cüməsi Şeyx Əzəmin göstərişi ilə İ.Nəsiminin tutulub edam edilməsi və hürufilərin kökünü kəsilməsi təşkil etse də, bütün hadisələr əsasən, Seyid Əhməd ilə altı dərviş və qismən də gənc bir qızın ətrafında cərəyan edir.

Biz əsərin proloqunda Cünun bir dərvişin Nəsiminin qəzəllərindən birini əzbər oxuduğunun şahidi oluruq. Səhnə yavaş-yavaş işıqlanır. Nurani

görkəmlı Şeyx Əzəm səhnədə görünür. Ele bu vaxtı gənc Seyid Əhməd içəri girib Şeyx Əzəmə təzim edir. O, Şeyx Əzəmin ən inanılmış müridlərindən biridir. Şeyx Əzəzmin onu Hələbə dəvət etməyə əsas məqsədi hürufiliyi xalq arasında təbliğ edən şair Nəsimini cismanı cəhətdən məhv etməkdir. "Söhbət gəzir ki, o müşrik, kafir Nəsimi Hələbdədir. Səni də mehz bu səbəbdən buraya dəvət etmişəm Seyid, sən gərek bu müşkülü həll etməkdə bize kömək edəsən. Burada əsas məsələ o Nəsimi məlunun tapılması. Həqiqi Nəsimi tapılmasa, bu kafir hürufi əqidəsinin kökünü kəsmək mümkün olmayacaq. Allah özü sənə kömək olsun..."

Bu sözlərdən aydın olur ki, Şeyx Əzəm Seyid Əhmədi Misirdən ona görə geri çağırıb ki, Hələbədə hürufiliyi yayan Nəsimi adlı şairi tapıb edam etdirsin. Seyid Əhməd bu işə həvəsə gərişir. O, əvvəlcə birinci dərvişin sorğu-sual edərək onun hardan gəlib Hələbə çıxdığını soruşur. Sonra dərvişdən Nəsimini gördüyü, onu tanıdığını soruşur. Onun özünün ele belkə Nəsimi olduğunu düşünür. Çünkü, dərviş hər sual-cavabdan sonra Nəsiminin qəzəllerindən bir beyt əzbər söyləyir. Bundan şübhələnən Seyid Əhməd fərraşı çağırıb əmr edir ki, bu cünnun dərvişi aparıb zindana salsın.

İkinci səhnədə

biz Seyid Əhmədin başqa bir dərvişlə qarşılaşdığını şahidi oluruq. Bu dərviş birinci dərvişdən fərqli olaraq, bir qədər səliqəli geyinib. Görünüşü "mədrəsə alımlarını xatırladır". Məlum olur ki, bu dərviş Qurani öyrənməklə yanaşı, iyirmi səkkiz il Fəzlinin dəsturuya batını elmləri öyrənib. Belə ki, Fəzlin elmi Əflatunun elminin davamıdır. Bütün nüktələrin sirri Bəni-Adəmin sürətindədi. Bəni-Adəmin surəti elə Qurana bərabərdir. Fəzlin elmi Adəm sinmasının ilahi mənşəyini göstərir və Adəmin vəchi Həqqin təcəllasıdır...

Bundan qəzəblənən Seyid Əhməd deyir: "Allaha şərık qoşmaq ən böyük

günahı... Düz deyirlər ki, hürufilər müşrikdirlər..."

Dərviş isə sözünə davam edərək deyir: "Sən ən vacib ayə olan "Qül hūr rəhman" kəlməsinə diqqət elə... On bir hərf və üç nöqtədən ibarətdir... bunun cəmi də on dörd eləyir... Üstüne insan vəchinin on dördünü gələndə yene 28 alınır. Quran hərflərinin sayı... (İnsanın üzünə ərəbcə vəch deyilir. Bu sözün tərkibində olan 3 hərfin əbəcət hesabı ilə miqdarı 14 edir. (v-6+c-3+h-5)-V.N) Bundan əlavə, insanların üzündə Allah kəlməsi yazılıb, Seyid. "Əlif burundu, lam saçdı, həy də qu-laqdır..." Dərviş Seyid Əhmədi bir çox məsələdən agah edir. Amma o bunlara əsla məhəl qoymur. Əmr edib fərraşı çağırır: "Aparın, aparın dilini kəsin, boğazına qurğuşun tökü..."

Bundan sonra üçüncü dərviş gəlib, Seyid Əhmədin qabağında oturur və Nəsiminin qəzəllerindən söyleməyə başlayır. Seyid Əhməd dərvişə bildirir ki, "divanə və alim Nəsimi çoxdan cəhənnəmə vasil oldu." Dərviş cavabında: "Nəsimi aşiqdır. Fəzli həqq öz aşiqlərinin qəbindədir"-deyir.

Eşqə düşənlər bilir həm yeni eşqin qədrini, Ol aşiq aşiqmidir kim, olmadı rüsvayı eşq...

Seyid Əhməd cavabında dərvişə deyir ki, "eşq növcavanların oyuncadır." Dərviş isə cavabında ona söyləyir ki, "Hüsn olmasa, eşq peyda olmaz. Hər şey gözəllikdən başlayır... Ancaq Seyid Əhməd gözəlliyi şeytan əməli adlandırır. Çünkü "eşq ehtiras yaradır, insanı şəhvətə çəkir, günaha sövq edir". Seyid Əhməd fərraşı çağırıb deyir: "Bu məlum sehrbaz Nəsiminin özüdür. Aparın dilini kəsin... Elə əsnafi da bu yoldan çıxarıb ürəyinə girib. Damarlarında bir zərrə də qan qalmاسın, axıb getsin..."

Dördüncü səhnədə Seyid Əhmədin qarşısında uzun barmaqlı bir dərviş oturub. O, bu dərvişin xəttat olduğunu zənn edib soruşur: "Sən də hürufisən? Fəzullullah çoxdan qətə yetirilib. Nəsimi də artıq edam olunub..." Dərviş cavabında bildirir ki, Nəsimi laməkan-

dır. Dünən ərşiasimanda idi, bu gün sənin həzurundadır. Seyid Əhməd təmkinini pozmadan: ... "Nəsimi sənəsən?"

Dərviş: - Bəli, mənəm - deyir. O, Seyid Əhmədi başa salmaq isteyir ki, insanın suretində hərflər var. "Əlif burundu, lam burunla qaşlardı, mim ağızda, həy qulaqdı... Bu zaman Seyid Əhməd el çalır. Fərraş otağa daxil olur. "Aparın bunun əllərini kəsin, sonra da kəsilmiş əllərinə dağ basın. Üç gün əlsiz yaşasın. Üç güne üreyi partlamasa, asarsız..."

Beşinci pərdədə Seyid Əhməd yeni bir dərvişlə qarşılaşır. Bu dərviş deyir ki, Allah və peyğəmbərlərdən sonra şairlər gəlir. Hətta Şeyx Nizamidən bir beyt də deyir:

Ele ki, səfin ölü və arxası düzəldi, Qabaqda peyğəmbərlər, sonra şairlər gəldi.

Seyid Əhməd bu sözdən qeyzlənir. O şairləri diləngi, murdar, əxlaqsız adlandıır. "Siz məddahlıq eyləyirsiniz ki, qabağınızda it payı atsınlar, bəxşeyiş versinlər." Amma dərviş ona deyəndə ki, "siz özünüz de şeir yazırsınız". Bu sözdən Seyid tutulur. O deyir: "Men indi bildim ki, sən Nəsimisən". Dərviş qürurla cavab verir: "Bəli, mən Nəsimiyəm. Bəli, şair şairin güzgüsüdür. İki güzgü üzbüüz dayananda əbədiyyətə qədər bir-birini təkrar edir..." Bu sözlərə dözə bilməyen Seyid Əhməd var səsilə qısqırır: "Fərraş...Aparın bu-nu... başını kəsin, qala divarlarından asın..."

Altıncı pərdədə

dərviş oturub Seyid Əhmədi gözləyir və onu içəri dəvət edir: "Hamı danışır ki, Deməşqdən bir növcavan seyid balası gəlib hürufilərə divan tutur, Nəsimini axtarır... Fəqət sənin gözlərin yaman qocalıb... Görünür, gecələr yata bilmirsən..." Bundan qəzəblənən Seyid Əhməd deyir: "Bəsdir, bəsdir artıq bezmişəm... Bir cünun dəli deyil ki, mənəm Nəsimi, edam edilir, bir şair gəlir ki, mənəm Nəsimi edam

edilir, bir xəttat gəlir ki, mənəm Nəsimi, edam edilir... Heç biri də aman diləmir. Ölmək bu qədər xoşdursa, gedib özlərini minarədən atıb ödürünlər. Bunlara nə olub belə? "Məgər mən Nəsimiyəm" demek bu qədər xoşdur ki, ölümə de getmeye hazırlırdalar?" Dərviş cavabında "Nəsimi mənəm" demək, "Haqq mənəm, haqq məndədir" deməkdir. Haqqı bulandan sonra, insan haqqının özü kimi ölməz olur..."

Seyid Əhməd nə qədər qatı dindar olsa belə, yaxşı başa düşür ki, Nəsiminin mübarizə apardığı dünya insanı məhvə doğru aparan, ona məhrumiyətlər və fəlakətlər getiren ədalətsiz bir dünyaya qarşı üsyandır.

Düzdür, Nəsimi yaradıcılığının birinci dövründə islam dini ehkamları əleyhinə çevrilmiş panteizmi təbliğ edirdi. Fəzlullah Nəsimi ile tanışlıqdan sonra da o dərin bir məhəbbətlə real insan olan gözəli fəsəf edərək sevmiş və onu tərənnüm etmişdir.

Eyni zamanda Şair Fəzlini həqq biləsə belə, heç vaxt hürufiləri Allaha şərifik qoşmamışdır. Onlar işgalçi feodal hakimlərinə və onların despotizminə xidmət edən islam dini xadimlərinə qarşı çətin və qorxulu şəraitdə mübarizə aparmışdır. Onlar özlərini heç vaxt Haqq-Təalaya şərifik qoşmamışlar.

Biz bunu dərvişin Seyidlə apardığı mükəlimədə daha aydın görürük. Dərviş Seyidə deyir: "Allah təkdir, şəriki yoxdur. Fəqət, sən güman edirsən ki, Nəsimi də, bütün hürufilər də Allaha şərifik qoşur. Onda yanılırsan, Seyid... Mən müşrik deyiləm, Seyid, Allaha da şərifik qoşmuram... Sadəcə vəhdət sahibiyəm. Güneş birdir, fəqət, güneşin hər bir şurası, elə güneşin özünün bir zərrəsidir..." Dərviş sözünə davam edərək deyir: "Allah Adəmi xəlq etdikdən sonra mələklərə əmr etdi ki, mənə yox, ona səcdə etsinlər. Şeytandan başqa mələklərin hamısı Allahın əmrilə Adəmə səcdə etdilər..."

(ardı növbəti sayımızda)